

Narmin Əbülfəz qızı Əliyeva²⁷
İNSAN KONSEPTİNİN MÜXTƏLİF DİLLƏRDƏ TƏZAHÜRÜ

Konsept mental prosesdir, yəni o, bilavasılı şüurda gedən prosesdir və onu təzahür etməyinçə qiymətləndirmək mümkün deyildir. Konkret konseptin təzahürünün öyrənilməsi həm anlayış özünə, həm də daşıdığı mənaların məcmusuna aydınlıq götürməyə imkan verir. İntellekt və təfakkürün məhsulları konkret maddilişmiş formada təzahür etməyənədək onlara işləmək qeyri-mümkündür. Bu zaman biz onları olduğu kimi qavrama bilmirik.

İnsan konseptinin müxtəlif kontekstlərdə xüsusiyyətləri mövcuddur. "Şəxsiyyətin xüsusiyyətləri" və "sosial varlıq" kimi əlamətlərin güclənməsi dil dəsiyicilərin konceptual dünya xəritəsinin dəyişiklikləri ilə izah edilir. Mədəniyyətin son illərdə dinamikası şəxsiyyətin özsüyünün artmasına gətirib çıxar. İngilis dilində identitət "özsüy", "şəxsiyyətin özünü müəyyənləşdirməsi" sözünün təsiri ilə "eyniləşdirme" sözündə buna misal götürmək olar. "İnsan" konseptinin inkişaf dinamikası müxtəlif dillərdə dil vahidlərinin semantikasına təsir etmiş, dil dəsiyicilərin konceptual dil xəritəsində dəyərlər və münasibətlər özünü bariz göstərir. Məqələnin məqsədi bu məsələni müxtəlif dillərdə nəzərdən keçirməkdir, təsviri metoddan istifadə edərək bu sahədə iş yazarları üçün vəsait rolunu oynaya biler.

Konseptlərin xalqın dünyagörüşünü açan mövcudiyət kimi öyrənilməsi vacibdir. Müxtəlif mədəniyyətlərin dəsiyicilərinin şüuruna mənsub olan konseptlərin qarşılaştırılması isə onların universal səciyyələrini müəyyənləşdirməyə imkan verir.

Hər cür dünyagörüşünün fundamental anlayışlarından olan "insan" konsepti dünya haqqında fəlsəfi düşüncələrin mərkəzində olmaqla onun uzun süren inkişafı gedişində işlənmişdir. Fəlsəfi dünyagörüşünün maraqlandırılan coxlu məsələləri öz ətrafında birləşdirən insan - dünya problemi təfakkürün insana münasibəti ilə əlaqədər olaraq "insan" konsepti və onunla bağlı insan haqqında təlim ətrafında həmişə mübahisələrin gedişində təşəkkül tapmışdır. Buna görə də həmin təlimin əsasında duran "insan" konseptinin məzmununu açmaq, konseptlər içərisində onun inkişaf tarixinə nəzər salmaq lazımdır.

İnsan, onun təbəəti haqqındaki fikirlərə halə fəlsəfədərki dünyagörüşündə - mifologiya və dini təsəvvürlərdə rast golinir. Qədim xalqların ilk dünyagörüşüleri olan mifologiyada fəvqəltəbi, mifli insanların olduğunu inanırlar.

Gerçekliyin konseptuallaşması insanın dünya haqqında qəbul edilən məlumatın, gerçəklilik predmetləri və hadisələrinin əqli konstruktlaşmasının qavramasıdır, bu da insanın şüurunda dünya haqqında müəyyən görüşlərinin təsbit edilmiş konseptlər halında yaranmasına gətirib çıxarı. Ərtəfələri, mühiti qarvaraq insan təmənu anlayışın formalasdırıv və dünya haqqında bılıklar sistemi dünyadan konseptuallaşmış xəritəsinə təşkil edir.

Müasir lingvo-antropoloji tədqiqatlarında insanın dil təqdimatlarında "bütöv-hissə", "qiymətləndirmə", "stereotip" kimi semantik cəhəqriyalar nəzərdən keçirilmişdir. Dürdən belə səciyyəvi verilənlərin olması uyğun kateqorial semantik cəhətlər olan partitivlik, qiymətləndirmə haqqında dənişməga ehtiyac duyulur. Partitivlik "bütöv-hissə" kimi mücərrəd oppozisiyada öz əksini tapan cəhəqorial semantik cəhətlər olaraq insanın dil əks üçün səciyyəvidir. Onun əsasında bütövün hissəyə bölünməsi və hissələrin bütövdə birləşməsi olan əqli proses durur. Qiymətləndirmə kateqorial semantik cəhətlər olaraq qiymətləndirmənin və onun yarımkateqoriyalarının (müsbat, mənfi, neytral) birləşdiyi semantik cəhəqriyadır, onun əsasında əqli proses kimi obyektin maddi və mənvi dəyərlərinin müəyyənləşməsi durur. Stereotipləşmə semantik-funksional "stereotip" mənali cəhəqorial semantik cəhətlər ki, onun əsasında, bir tərfədən, obyekt haqqında sabit görüşləri yaradən əqli proses, digər tərfədən, konkret obyekti ənənəvi sabit görüşlərə uyğunluğunu göstərən əqli prosesdir. Bu cəhəqorial semantik cəhətlər universaldır, lakin insanın dil təqdimində müxtəlif konkret təzahür malikdir (7, 12).

Dünyagörüşünün mərkəzində obyekt deyil, insan dayanır. Dünyagörüşünün mənəya istiqamətlənməsi də bununla izah olunur. Ona görə ki, insan mənəni öz dünyagörüşüne əsaslanaraq yaradır, yəni insan öz dünyagörüşünü mənali və mənənsiz etmək üçün hansısa dünyagörüşündən gələn qayda, norma və prinsiplər əsaslanır. "İnsan ... dildə həm danışın şəxs kimi, həm də haqqında danışdıq dünyada mərkəzi figurdur" (2, 5). N.Q.Nikitinanın fikrinə, "insan" konsepti dünyadan adı xəritəsində açar figurdur. Lügətin ideoqrafik sxemini bu superkonseptə əsaslanaraq qısaq, "o, əsasən, gerçəkliliyin antroposentrik konseptual strukturlaşmasını təsbit olunur" (6, 71).

Superkonsepti verballaşdırılan leksema "güclü" semantik əlaqələr malikdir. Bu əlaqələrin xarakteri konseptin parametrləri ilə müəyyənləşir. "İnsan" konseptinin əsas parametrləri onun dünyaya münasibəti ilə əlaqədardır. Bu münasibətlərin əsasları "yaşamaq", "isləmək", "malik olmaq", "hərəkət etmək" makrokonseptlərində öz əksini tapır. Makrokonseptlər də öz növbəsində bir və ya bir neçə əlaqəli parametrlərə superkonsept ilə bağlıdır. Beləliklə, "İnsan" superkonsepti ilə bağlı olan "yaşamaq" makrokonseptinin əsas parametrləri zaman və məkan parametrləridir.

İnsan universal konseptidir. Onun şəhri müxtəlif dillərdə müxtəlifdir, belə ki, hər dil üçün onun hansı əlamətlərin verilən konseptosfer üçün müəyyənləşdirici olması şartdır. Azərbaycan dilində *insan* leksemi, rus dilində *человек* leksemi, ingilis dilində isə insanı müəyyənləşdirən iki - *man* və *human* leksemindən istifadə olunur. İngilis dilində "İnsan" konsepti iki əsas leksemindən ibarətdir, onların hər biri digrindən monasına görə fərqlənir. Əvvəllər *human* leksemi şifahi nitq, ədəbiyyat, folklorla geniş istifadə olundur, o, bir növ, allahları qarşı qarşıdurmadı göstərilirdi. Müasir ingilis dilində isə *human* leksemində elmi mənrlərdə istifadə olunur, müəyyən mənada bioloji tip kimi nəzərdən keçirilir. Şifahi nitq və digər mənrlərdə *human* leksemi *man* leksemi ilə əvəz olunur.

"İnsan" konsepti mürsəkkəb struktura malikdir. Ümumi komponentlərin məcmusunu konsept nüvəsi təşkil edir.

²⁷ AMEA Nəşrinə adınə Dilçilik İnstitutu. Nəzari dilçilik şöbəsinin baş elmi işçisi. Filologiya elmləri doktoru, dosent. rajabova.narmin@gmail.com

Diger komponentlər spesifik və səciyyəvi olaraq hər bir dil daşıyıcısında "insan" konseptinin yerini müəyyənləşdirir. İngilis dilində "man" konsepti cəmiyyət tərəfindən oan verilən, gücün müəyyən səviyyəsinə, cəmiyyət daxilində müəyyən işi yerini yetirən şəxsiyyətin keyfiyyətlərinə malik subyekti obrazını özündə eks etdirir. Rus dilində, bu konsept üçün "sosial varlıq", "daxili və xarici keyfiyyətlərin daşıyıcısı", "əqli və nitq fəaliyyətinin subyekti, "müəyyən peşə və ya işin nümayəndəsi" kimi komponentlər relevantdir (3, 33).

Gərçəkliyin dil konseptuallaşması xüsusiyyətlərinə tədqiqi insan, dil və mədəniyyətin qarşılıqlı əlaqəsi problemini irəli çəkir. "İnsan – Dil – Mədəniyyət" übucuğının zirvəsi şübhəsiz ki, insandır; təbii olaraq dil və mədəniyyətin bütün mövcud olanları insan amilinin vacibliyini göstərir. Dildə insanın özünü və gerçəklilikətən, insanı özünü və ətraf aləmi qiymətləndirməsi proses və natiçələri öz əksini tapmışdır. Dildə insan obrazı hər şeydir, insanı özünü və ətraf aləmi qiyamətləndirməsi proses və natiçələri özü və başqaşalar haqqında danişma yəni insan elm, din, mədəniyyət, gündəlik hayatda, müxtəlif situasiya və səflərdə özü və başqaşalar haqqında danişma yəni insan elm, din, mədəniyyət, gündəlik hayatda, müxtəlif situasiya və səflərdə özü və başqaşalar haqqında danişma bilsər. İnsan haqqında bu və ya digər təqdimat milli-mədəni ələmələrə malik olur; müxtəlif mədəniyyət nümayəndələri üçün insana müxtəlif baxış mövcuddur ki, bu da dil daşıyıcılarının stereotiplərində öz əksini tapır.

Linqvo-antrropoloji tədqiqatlarda dil obraz-konsepti olan "insan" tam və bölgünümüş kimi təsvir olunur; biraspəktli (Y.N.Karaulov), ikiaspəktli (N.V.Bulqina, A.D.Smelev, Y.D.Stepanov), çoxaspəktli (N.D.Arutyunova, S.Ballı, M.F.Jurinskaya, Q.A.Zolotova). Dildə insan amilinin rolü dil və nitqi formalasdırınan insanın subyekti ipostasiyalarda müəyyənmişdir. Onlar arasında əqli, kommunikativ, milli-mədəni, səciyyəvi, aksioloji olurlar fərqləndirlər. Lakin insan dilə minasibətdə həm subyekti, həm də obyeqt kimi çıxış edir. Bu halda insan dildə əqli məhiyyət və ya obraz-konsept kimi əsl olunur. Beləliklə, insan dil/nitq fəaliyyətinin yaradıcı məhsulu, fikirləşən, hissədən, milli-mədəni cəmiyyətdə fəaliyyət göstərən ənənə, stereotip, qaydalar çərçivəsində özünü və digərlərini qiymətləndirən subyekt kimi dil/nitqda çıxış edir.

İnsan leksemi və onu müxtəlif qruplarda ingilis dilinə tərcüməsinə nəzər salaq.

Ağlılı insan – Homo sapiens; İnsan ağlılı varlıqdır – Man is a rational being; İbtidai insan – Primitive (prehistoric) man; İnsanın bioloji təbəti – Man's (a human being's) biological features; İnsanın mənəvi ələmi – A person's spiritual world; Mən insanım, mənənə insan heç nə yad deyil – I am human and I'm not devoid of any human features; İnsan tərəixin yaradıcısıdır – Man is a history maker; İnsana inanmaq – Believe in human nature. İngilis dilində man sözü "homo sapiens" semantik nüvəsini saxlayır, bir çox hallarda *human being* mənasında, daha nadir halda ise *person* mənasında işlənir.

Human söyü C.Eytonun "Sözin mənşəyi lügəti" fransız dilində *humain* sözünə, bu da latin *humanus* sözünə gedib çıxır (10, 289). *Human being* ingilis vahidi ilə növbədə insanın mənəvi və bioloji xüsusiyyətlərinin macərusudur. V.Ion Humboldt yazdı: "İnsan daxilində dərin, zəif, hər şeyi qavravaya bilən elə bir şey yoxdur ki, o dilə keçməsin və dil vasitəsilə qavravalınmasın" (1, 54). İnsan dəyərlər sistemi "ls", "Şağlamlıq", "Dostluq", "Məhəbbət", "Aşlıq", "Bilik" kimi əsas konseptlərə bağlıdır. Məhz bu səbəbdən "insan" konsepti fiziki, bioloji, əqli, psixi, etik, sosial, mənəvi, emosional olanların cəmi, məməsumluq, birliyi kimi qavraklır (T.B.Çıçəva, 2006).

İngilis və rus izahlı lügətlərindən (4, 11) malum olur ki, rus dili üçün *человек* sözünün mənəsi ssasdır, ingilis dilində isə bù məna "kisi" mənasına nisbətən az işləkdir. Implisit olaraq *male* semasi rus sözdən də mövcuddur. İlkən baxışda bu iki vahidin semantik strukturları eynidir. Lakin kontekstlərin təhlili və onların tərcüməsi göstərir ki, kişi cinsi ingilis dilindəki vahidə dəha güclüdür. Rus dilində «человек» vahidində isə şəxsiyyət xüsusiyyəti dəha çox reallaşır.

"İnsan" konsepti bu anlayışın konseptloşma prosesinə təsir edən "insan və cəmiyyət", "insan və iş", "insan və təsərrüt", "insan və sağlamlıq", "insan və gözəllik", "insan və ailə", "insan və ev", "insan və içtimai fəaliyyət" sair sahələrdə diqqətlə nəzərdə keçiriləndə aydınlaşa bilər. "İnsan" konseptinin öyrənilməsinə son illərdə marağın artması bir sira səbəbdə şərtlənir. Bu, bir tərəfdən, insanların cəmiyyətdə yemin, mövqeyinin nisbətən sürətdə dəyişməsi dil materialında öz əksini müxtəlif şəkillərdə tapması, nisbətən konservativ hesab oluna biləcək dil materialları ilə müasir baxışlar arasında fərqli artması və onları qavravalınmasında daha böyük fərqli olmasına ilə bağlıdır.

İnsanın daxili səciyyəsi konseptinin birinci aspekti psixoloji səciyyədir. Psixiologiya xasiyyət dedikdə, əsasən, şəxsiyyətin fəaliyyətində və ünsiyyət prosesində formalşan, təzahür edən və onun üçün tipik davranışın müəyyənləşdirən dananlıq fərqi xüsusiyyətlərinə məcməsu nəzərdə tutulur. Nəzərdən keçirilən konseptual aspekti ifadə edən sözler həm insanın xarakterinin xüsusiyyətlərini, həm də onun davranışını eks etdirən konseptual əlamətləri müəyyənəldərdir. Məşhur alman filosofu İ.Kant güman edir ki, bütün adamlara fundamental formalar xasdır. Kant bizim idarikimizdə ümumi əhəmiyyətə malik olan və zəruri olan nəyinə mövcudluğunu aşkar bir fakt hesab edirdi. Kantın haqqında bəhs etdiyi formalar psixoloji təbəti malik deyildir.

Rus mədəniyyətində "insan" anlayışı "человек" və "личность" sözləri ilə ifadə olunur. Bundan əlavə, "индивиду" leksemindən da istifadə edilir. Mədəniyyət tarixinde tam maddi və tam ruhi anlayışlar yoxdur. Hər bir əşya öz əşyavılık xüsusiyyəti ilə və digər əşyalarla münasibəti və maddiliyi ilə səciyyələnir. Məsələn: güldəndən çıxan gül çələnginin bir hissəsi, başqada bitən çıxık bitki, yaxaya sancılmış çıxık bəzək əşyasıdır. Bu baxımdan "insan" anlayışı sayısız-hesabsız parametrlərlə ölçülür. "İnsan" konsepti ənənəvi olaraq kişi haqqında görüşlərə eyniləşdirilir. E.S.Kubryakova qeyd edir: "İnsanda fiziki, mənəvi və sosial birləşir, şəxsiyyət – insanın mənəvi və sosial cəhətlərinin məcməusudur" (5, 53).

İnsan bioloji varlıq olaraq anadan olur, yaşayır və ölürlər. İnsanın həyatı yemək kimi əsas tələbatının ödənilməsi ilə birləşə bağlıdır. Açıq xəstəlik, onun müalicəsi olunmaması, ölüm hər bir canlıda özünqoruma instinkti ilə bağlıdır. İnsan əsas tələbatlarını ödədikdən sonra insanın şəxsiyyətinin çıxkləndiyi sosial qrupla tələbatı yaranır. İnsanlar

arasında münasibətlər yaranır, insanda müəyyən davranış modeli yaranır, bu da etika və mənəviyyat mövqeyindən qiymətləndirilir, bu normalar pozulunda insan qınamaya məruz qılır. Hər bir insan sosiumda qəbul olunması istəyir. Etiraf "özürükü-yad" prinsip üzrə aparılır, yəni insanın material və ya intellektual planda müqayisədə uğurları ilə bağlıdır. Etiraf əldə etdikdən sonra insan özünqoruma istəyidən və özünqoruma ehtiyacındadır (8, 6).

Notica etibarla qeyd etmək lazımdır ki, içtmə varlıq olan insanın cəmiyyətə ehtiyacı var və onun qanunlarına tabedir. İnsanın davranışını nizamlayan, idarə edən sosial təşkilatlar mövcuddur. Heyatın belə alqoritmi demək olar ki, bütün dövrlerdə müəyyən dərəcədə özünü göstərmüşdir.

Ədəbiyyat:

1. Гумбольдт В. Избранные труды по языкоznанию. М., 1984. 57 с.
2. Золотова Г.А. Коммуникативные аспекты русского синтаксиса. М.: КомКнига, 2007. С.168-187
3. Кассиани А.В. Концепт «человек» в русском и английском языках/ Язык, личность, деятельности: взгляд молодых исследователей: материалы III Всерос. науч.-практ. конф. молодых ученых (с междунар. участием). г. Киров, 3-4 апреля 2012 г. – Киров: Изд-во ВятГПУ, 2012. – С. 33-35
4. Комплексный словарь русского языка / Под ред. А.Н. Тихонова. М., 2005. Ожегов С.И., Шведова Н.Ю. Толковый словарь русского языка: 80 000 слов и фразеологических выражений. 4-е изд., доп. М., 2004. 944 с.
5. Кубрикова Е.С. Человеческий фактор в языке. Язык и покорение речи. М.: Наука, 1991. 240 с.
6. Никитина Т.Г. К вопросу о классификационной схеме фразеологического идентографического словаря. ВЯ. 1995. № 2. с.71-75.
7. Никитина Л.Б. Образ-концепт «Homo sapiens» в русской языковой картине мира как объект антропоцентристической семантики. автореф. докт. дисс. Омск, 2006. 41 с.
8. Солдатова Т.А. Базовые концепты английского и французского паремиологического фонда. Современные проблемы науки и образования. – 2013 – № 6. URL: <https://science-education.ru/ru/article/view?id=10970>
9. Сычева Т.В. Верbalizacija konseptu «человек» фразеологismi slavjanami c komponimentom – názvaniem veshchestva v russkom jazyke. Al'yanach sovremennoj nauki i obrazovaniya. № 9 (64) 2012. 205-209.
10. Ayo J. Dictionary of Word Origins. New York, 1991.
11. Oxford English Dictionary. 2nd ed. / Ed. by J. Simpson, E. Weiner. Oxford, 1986.

Açar sözlər: konsept, dünyagörüşü, dünya problemi, təşkük, mədəniyyət

Ключевые слова: концепт, мировоззрение, мировая проблема, мышление, культура

Keywords: concept, worldview, world problem, thinking, culture

Manifestation of the «human» concept in different languages

Summary

A concept is a mental process, that is, it is a process that takes place directly in the mind and cannot be evaluated until it manifests itself. The study of the manifestations of a particular concept allows us to clarify both the concept itself and the set of meanings it carries. It is impossible to work with the products of the intellect and thinking until they manifest themselves in a concrete materialized form. In this case, we can not perceive them as they are.

The human concept has features in different contexts. The increase of such signs, as "personality features" and "social being", is explained by changes in the cultural-conceptual picture of the world of language speakers. The dynamics of culture in the last decade leads to an increase in self-awareness. An example of this is the word "identification" in English under the influence of the word "identity, self-determination". The dynamics of the development of the concept of "human" has influenced the semantics of language units in different languages, which is evident in the values and relationships in the conceptual language map of language carriers. The purpose of this article is to look at this issue in different languages, using the descriptive method can serve as a tool for professionals in this field.

Проявление понятия "человек" на разных языках

Резюме

Концепт - это умственный процесс, то есть это процесс, который происходит непосредственно в уме и не может быть оценен, пока он не проявляет себя. Изучение проявлений того или иного концепта позволяет уточнить как само понятие, так и набор значений, которые оно несет. Невозможно работать с продуктами интеллекта и мышления, пока они не проявят себя в конкретной материализованной форме. В этом случае мы не можем воспринимать их такими, какие они есть.

Понятие «человек» имеет особенности в разных контекстах. Увеличение таких знаков, как «чертёы личности» и «социальное бытие», объясняется изменением культурно-концептуальной картины мира носителей языка. Динамика культуры в последнее десятилетие приводит к росту самосознания. Примером этого является слово «identity» в английском языке под влиянием слова «идентичность, самоопределение». Динамика развития концепта «человек» повлияла на семантику языковых единиц в разных языках, что проявляется в ценностях и отношениях в концептуальной языковой карте языковых носителей. Цель этой статьи - рассмотреть этот вопрос на разных языках, используя описательного метода может послужить инструментом для профессионалов в этой области».

Rəyçi: dos. S.Abbasova